



**– Türkiyənin Ərzincan şəhərində keçiriləcək Beynəlxalq Türk Dünyası Simpoziumu haqqında mətbuatda gedən silsilə yazılar bu qardaşlıq və dostluq toplantısının xüsusi önemindən soraq verir. Az bir zaman kəsiyində bu qədər ciddi marağın yaranması nədən qaynaqlanır?**

— Dünya çox sıxıntılı günlər yaşayır. Bir tərəfdən, təbii fəlakətlər, iqlim dəyişikliyi, ərzaq qılığı, sağlamlıq və pandemiya problemləri, digər tərəfdən, yarım ildir davam edən Rusiya-Ukrayna müharibəsi, dolayısı ilə, Qərb-Rusya qarşısundurmasi, bölgədə silahlanmanın güclənməsi, ümumi gərginliyin artması insanları ciddi narahat edir. Bu narahatlıq hökumətlərin fəaliyyətini çətinləşdirir, xalqları ümidişləşdirir, çox sayıda insanı depressiyaya salır. Ərzaq və sehiyyə tehlükəsizliyinin pozulması insanları yuxuda da dinc buraxır. Ölkələr və xalqlar mütəxəssislərin, elm adamlarının bu qorxulu bələlərə çarə tapmasına gözləyirlər.

Bələ bir durumda Türkiyə də strateji və sabit mövqeyi, prinsipial və etibarlı dəstəyi ilə bəşəriyyətin ümid qapısı kimi görünür. Avropa ölkələri, təessüf ki, irtica qüvvələrinin təsirində çıxa bilmirlər. Hətta Yuna-nıstan kimi bəzi ölkələr Birinci Dünya müharibəsi zamanı olduğu kimi, yanlış siyasetləri ilə bölgədə durumu mürekkebələşdirməyə çalışırlar.

Bələ bir vəziyyətdə Türkiyə tarixin onun üzərinə qoyduğu mühüm missiyanı uğurla yerinə yetirməlidir.

**— Türkiyənin Ərzincan şəhərində keçiriləcək Beynəlxalq Türk Dünyası Simpoziumu haqqında mətbuatda gedən silsilə yazılar bu qardaşlıq və dostluq toplantısının xüsusi önemindən soraq verir. Az bir zaman kəsiyində bu qədər ciddi marağın yaranması nədən qaynaqlanır?**

— Dünya çox sıxıntılı günlər yaşayır. Bir tərəfdən, təbii fəlakətlər, iqlim dəyişikliyi, ərzaq qılığı, sağlamlıq və pandemiya problemləri, digər tərəfdən, yarım ildir davam edən Rusiya-Ukrayna müharibəsi, dolayısı ilə, Qərb-Rusya qarşısundurmasi, bölgədə silahlanmanın güclənməsi, ümumi gərginliyin artması insanları ciddi narahat edir. Bu narahatlıq hökumətlərin fəaliyyətini çətinləşdirir, xalqları ümidişləşdirir, çox sayıda insanı depressiyaya salır. Ərzaq və sehiyyə tehlükəsizliyinin pozulması insanları yuxuda da dinc buraxır. Ölkələr və xalqlar mütəxəssislərin, elm adamlarının bu qorxulu bələlərə çarə tapmasına gözləyirlər.

**— Simpoziumda bütün Türk dünyasının təmsilçilərinin iştirakı nəzərdə tutulur. Bu coğrafiya haqqında məlumat vermənizi isterdik.**

— Azerbaycandan başla-maqla, Qazaxistan, Qırğızistan, Özbəkistan, Türkmenistan və Şimali Kipr Türk dövlətindən, habelə Rusiya Federasiyasının tərkibində olan Dağıstan, Şərqi Türküstən, Tuva, Xakasiyadan, İran, Tacikistan, Əfqanistan, Moldaviya-Qaqauziya, Macarıstan, Bolqaristan, Krım, Serbiya, Monteneqro, Makedoniya, Kosovo, Yunanistan, Əlcəzair, Livan, Suriya, İraq və Gürcüstandan dövlət xadimlərini, deputatları, nazirləri və elm adamlarını dəvet etmişik.

**— Ənənəvi, həm də çətin bir**

# Beynəlxalq Türk Dünyası Simpoziumu

## *Qlobal problemlərin həlli üçün Türk Dünyasına çağırış*

**Ö**z talelərinə sahib olmuş yeni türk dövlətləri 30 ildən artıqdır ki, həyatın bütün sahələrində six əlaqə və əməkdaşlıq imkanlarını davam etdirir. İndi müstəqil türk ölkələrinin xalqları tarixin sınaq məqamlarında öz müqəddəratlarını şərəflə həll etdikləri kimi, Avrasiya regionunda, eləcə də dünyada sabitliyin və əmin-amanlığın təminatında xüsusi rolü olan yeni qüdrətli siyasi birliyi də inamla qürur və ardıcıl möhkəmləndirirlər.

**Birgə səylərlə qəbul edilən önemli qərarlar, həyata keçirilən irimiqyaslı layihələr qar-**  
**daşlıq və dostluq əlaqələrini zənginləşdirir, qarşılıqlı-faydalı əməkdaşlıq yeni töhfələri ilə**  
**gündəmə gəlir. Bu sırada bu ilin 9-12 oktyabrında Türkiyənin Ərzincan şəhərində keçiriləcək**  
**Beynəlxalq Türk Dünyası Simpoziumundan qardaş dövlətlərin və xalqların gözləntiləri nədir?**  
**Bu suala beynəlxalq elmi məclisin təşkilat komitəsinin üzvü, Ərzincan Binalı Yıldırım Universitetinin professoru Əli Kafkasyalı ilə birlikdə cavab axtardıq.**

**sual: tədbirdə bütün türk dünyasının nümayəndələrinin iştirakını təmin etmək mümkün olacaqmı?**

— Yuxarıda adlarını çəkdiyim bütün ölkələrdən nümayəndələr dəvet etdik. Demək olar ki, bütün dəvetlərimiz qəbul olundu.

**— Statistik göstəriciləri söyleməyiniz mümkündürmü?**

— Əlbəttə, ümumilikdə, simpoziumda 530 iştirakçıımız olacaq. Onlardan 402-si üz-üzə, 128-i isə onlayn şəkildə iştirak edəcək. Azerbaycandan 35 iştirakçı həm üz-üzə, həm də onlayn iştirak edəcək. Qazaxistandan 37, Qırğızistandan 27, İrandan 20, Özbəkistandan 10, Balkanlardan 13, digərlərindən 3-7 qonağımız gözlənilir. Nazirlər, millət vəkilləri və digər rəsmi şəxslər bu sayaya daxil olur. Bir sözə, universitetimiz və Ərzincan şəhəri 700-ə yaxın qonağı qəbul edəcək.

**— İndiki dövrədə bələ bir ideyanın ortaya çıxmazı və həlli Türk dünyasının həyatında önemli hadisədir. Amma ideyanın ağırlığı da kifayət qədər böyükdür, öhdəsindən gələ bilirsinizmi?**

— İnsan ömründə olduğu kimi, hər bir xalqın həyatında da gözlənilməz anlarda fursət yaranır. Ağıllı dövlət adamları bu

imkandan istifadə edirlər. Bu gün Türk xalqlarının qarşısına tarixi fürsət çıxıb. Bu fürsətdən istifadə edilmelidir. Yoxsulluq, acliq, depresiya manəə olmamalıdır. Bunu indi dövlətimiz edir. Bir çox arzuolunmaz hallara baxmayaqaraq, hətta şər qüvvələr prosesin qarşısını almaq üçün birlikdə çalışsalar da, şüurlu insanların, ziyanlıların və alimlərin dəstəyi ilə mübarək yürüş davam edir. İnanıram ki, niyyətimiz saf olduğu üçün uğur qazanacaq. Bir sözə, Türk Dünyasının birlüyü, güclənməsi insanlıq üçün çox yaxşı və faydalı şeylərə səbəb olacaq.

**— Simpoziumun bir özəlliyi də dəvət olunmuş iştirakçıların bütün xərclərinin təşkilatçılar tərəfindən ödənməsidir. Bu xərclər sırasında nələr var və onların həllində hansı çətinliklərə üzləşirsiniz?**

— Qonaqlarımızın yol və yaşayıx xərclərini, əlbettə ki, universitetimiz qarşılıyacaq. Bu baxımdan heç bir çətinliyimiz yoxdur. Beynəlxalq məclis Türkiye Cumhuriyyətinin Mədəniyyət Nazirliyi, Ərzincan Valiliyi, Universitet rektorluğu, başda Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımdır olmaqla, bir çox könüllü qurum və

təşkilatlar tərəfindən dəsteklənir. Ən əsası isə Ərzincan şəhərinin böyükden-kiçiyə bütün əhalisi bu möhtəşəm tədbirə bayram kimi hazırlanır, qardaş-bacılarımızısları qonaqpərvərliklə qarşılıqlaşdırmaq üçün yarışa girirlər. Onu da deyim ki, Türkiyənin hər yerindən əlavə dəstək üçün təkliflər gəlir. Ehtiyacımız olmasa da, biz onların hamisindən razılaşır, çox sağ olsunlar.

**— Yəqin ki, az bir zaman kəsiyində bunları həll etmək də çətindir. Lakin əminik ki, bu işlər kifayət qədər təcrübəsi olan bir heyətin gücü və iradəsi daxilindədir.**

— Simpoziumun təşkilində Təşkilat Komitəsinin sədri, olduqca təcrübəli və məsəlinin tarixi əhəmiyyətinə ürkəndən inanan professor Abdulkadir Gül de daxil olmaqla, çalışqan bir komandamız var. Gecə-gündüz bütün gücümüzə işləyirik. Rektorümüz professor Akın Leventin rəhbərliyi altında prorektor, professor Ali Ercan Ekinci, professor Bahadır Gücüyeter, professor Erdal Bay, dosent İlhamə Kasabova, dosent Aygül Noqayeva, dosent Nazgül İsbayeva, Kanat Moldatayev, Həmzə Kolukısa və onlarca həmkarımız böyük zəhmət

və fədakarlıqla çalışırlar. Hər şey planlaşdırıldığı kimi gedir.

**— Tədbirə bütün Türk dünyası cəlb olunub və bu sırada Azərbaycanın adını ön sıralarda görməkdən qürurluyuq.**

— Biz Türkiyə türkləri üçün, təbii ki, bütün Türk xalqları, Türk tayfaları və Türk dövlətləri eziyə və doğmadır. Lakin bir həqiqət var ki, Azerbaycan alimləri bir çox sahələrdə olduğu kimi, türkologiya sahəsində de yüksək və zəngin təcrübəye malikdirlər. 1918-ci ilde yaradılmış Azərbaycan Xalq Cumhuriyyətinin türkoloji fəaliyyəti olduqca təqdirəlayıqdır. Bolşevik inqilabından sonra da Azerbaycan ziyalıları və alimləri ciddi təqiblərlə üzləşsələr də, türkologiya elmine böyük töhfələr verdilər. 1926-cı ildə Bakıda ilk Türkologiya qurultayı keçirildi və bu gün də əhəmiyyətini itirməyən çox mühüm qərarlar qəbul edildi.

Unutmamalıq ki, latin əlifbasına keçməsi barədə qərar da Bakı məclisində qəbul edilib. Türkiyə Azerbaycandan iki il sonra Latin əlifbasından istifadə etməyə başlayıb. Sonrakı illərdə sovet quruluşunun amansız və şiddetli represiyalarına baxmayaqaraq, türkologiya sahəsində Azerbaycan alimləri böyük tədqiqatlar aparılmışdır. Bu simpoziumda da Azerbaycan nümayəndələrinin təcübələrindən maksimum faydalanaçaqıq.

**— Bir məsələyə də toxunaq. Beynəlxalq tədbirdə Azərbaycan hansı tərkibdə təmsil olunur?**

— Azerbaycandan dəvet olunan iştirakçıların sayı qazax, özbək və türk alimlərindən çox deyil. Tədbirə Beynəlxalq Türk Dünyası Simpoziumunun ruhuna uyğun olaraq türkologianın bütün sahələrində

fərqlənmiş dövlət xadimləri, millət vəkilləri, dünya şöhrəti və türk dün-yasının kifayət qədər geniş tanıldığı elm adamları dəvet olunub.

**— Tədbir iştirakçılarından hansı gözləntilərin var?**

— Simpoziumun Təşkilat Komitəsi olaraq iştirakçılar qarşı-sında heç bir tələb irəli sürməmiş. Hər kəsin Türk dünyasının istenilən problemi ilə bağlı tənqid və həll təklifləri ilə məclisə qatılıb iləcəklərini söylədik. Türk dün-yasının, hətta dünyanın sayılıb-secilən elm adamları türkoloq olaraq üzərində düşündükləri hər bir problemi ortaya qoya və onun həlli üçün yollar təklif edə biləcəklər. Bu təqdimatlar konfranslar, panellər, seminarlar və ya müzakirələr şəklində ola bilə. Sonda bu təqdimatlar qeydə alınaraq Türk Dövlətləri Təşkilatının Katibliyinə və Türk dövlətlərinin müvafiq təşkilatlarına təqdim ediləcək.

Bunlara əlavə, Türkiyənin sonuncu Baş naziri və Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımın məsləhəti ilə Türk Dövlətləri Təşkilatının birgə işi olaraq: 1. ortaç əlifba, 2. ortaç dil, 3. ortaç ədəbiyyat, 4. ortaç terminoloji, 5. ortaç tarix, 6. ortaç coğrafiya komissiyaları qurulacaq. Sonda simpozium dövründə görülen işlər toplanaraq ortaç qərar qəbul ediləcək. Dediym ki, nəticələr Türk Dövlətləri Təşkilatının müvafiq təşkilatlarına təqdim ediləcək.

**— Müsahibəyə görə sağ olun, bu böyük layihənin ölkələrimizə və bütün Türk Dünyasına xeyrli olmasını arzu edirik.**

**Namiq QƏDİMOĞLU,**  
**“Xalq qəzeti”**